

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 12 yanvar 2019-eu il № 3 (2320) Qiyməti 30 qəpik

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir



Düşmənle temas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Bizi müsayidə edən mayor Eşqin Dadaşov bildirir ki, bu gün Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması başlıca vəzifələrdən

biridir. "Torpaqlarımızın bir qisminin işgal altında olduğu bir vaxtda bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünkü dövlətin qarşısında duran başlıca vəzifələrdən biri de gənclərin milli

mənlik şüurunun inkişaf etdirilməsi ve onlara vətənpərvərlik hisslerinin aşilanmasından ibarətdir. Gənclərin vətənpərvərlik ruhu, Vətəne, torpağa, dövləte sədaqət hissəleri yüksək olmalıdır. Onların vətə-

pərvər ruhda tərbiyə olunsunda hərbi xidmət xüsusi əhəmiyyətə malikdir. Hərbi xidmət həm də gənclər üçün bir həyat məktəbidir.

(Ardı 2-ci səhifədə)



20 Yanvar - tariximizin qəhrəmanlıq səhifəsi

4-cü səhifədə



Zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim edildi

5-ci səhifədə



Asudə vaxtın səmərəliliyi vacib şərtidir

7-ci səhifədə



Qəhrəman həm də şair idi

8-ci səhifədə



Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib

Silahlı Qüvvələrin Telim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müdafıə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, müşavirədə çıxış edən Müdafıə nazirinin müavini general-leytenant Kərim Vəliyev 2018-ci il ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-



tedris prosesinin lazımi seviyyede teşkil olunması barede Müdafie nazırının müvafiq tapşırıqlarını vəzifəli şəxslərə catdırıb.

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir

(Əvvəli 1-ci səhifədə)

Xidmətdə olan gənc döyüş və fiziki hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən formalaşır. Hərbi xidmət gənclərə vətənpərvərlik hissələri aşılamaqla yanaşı, onlarda bir mətinlik, dözümlülük formalasdırır. Həmçi-nin əsgərlik gənclərdə düşmənə qarşı nifrat hissini artırmağa tekan verir. Hərbi silah və tex-nikalardan istifadə qaydalarına yiyləlmək baxımından xidmətin gənclər üçün özünəməxsus rolu var. Müasir dövrde hərbi xidmət gənclərin vətənpərvər vətəndaş kimi formalasmasında önemli amillərdən biridir, - mayor Eşqin Dadaşov deyir. Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının qələbəyə təminat verəcək qədər yüksək səviyyədə olduğunu qeyd edən zabit bildirir ki, hər bir hərbi qulluqçu içidiyi Hərbi anda sadıq qalaraq, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəfle qoruyur, bundan ötrü qanını və canını əsirgəmir. "Bu da bizim mənəvi-psixoloji vəziyyətimizə güc, dəstək verən ən başlıca amillərdən biridir. Yuxarı komandanlığın verdiyi əmr və tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək üçün döyüş hazırlığımiza güvənirik. Keçirilən telim məşqlər zamanı yüksək nailiyətlər əldə etmişik. Əldə edilən uğurlara döyüş hazırlığımızın və mənəvi-psixoloji vəziyyətimizin yüksək səviyyədə olması nəticəsində nail olmuşu".

Təlimlərdə yüksək nəticələr ə-də edən hərbi qulluqçularımı-mükafatlandırılır. İl ərzində mür-təzəm olaraq səhra çıxışları zamanı bütün növ silahlardan müasir rabitə qurğularından istifadə qaydaları daha da təkmil-ləşdirilir. Bütün nəzəri və praktiki təlimlər yalnız bir məqsəd-



Sənərdə bizi qarşılayan leytenant Asim Əhmədov şəxsi heyətin mənəvi-psixoloji, atəş və fiziki hazırlıqları ilə yanaşı, döyüş hazırlığının da yüksək səviyyədə olduğunu bildirir. "Bu uğurların arxasında böyük zəhmət, təlimlər, səhra çıxışları dayanır. Keçirilən taktiki təlimlərdə şəxsi heyətimiz yüks-

yerinə yetirməyə tam qadirdir". Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Babək Quliyev bildirir ki, post düşmənlə yaxın məsafədə yerləşir. "Nəzarət tam bizim elimizdədir. Əsgərlərimiz xidmətə məsuliyyətlə yanaşır, növbə zamanı gözlərini belə qırpmadan keşik çekirlər. Hər biri qorxmaz, cəsur əsgərlərdir.



- ordu sıralarında xidmət edən şəxsi heyətimizin döyüş hazırlığıının yüksək səviyyədə saxlanması xidmət edir. Beləliklə, bu gün ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 2016-ci ilin aprelində mənfur düşmənə bir daha sübut etdi ki, növbəti hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın güclü ordusu qarşıında Ermənistən daha ağır məğlubiyyətə düşər olacaqdır. Regionda en güclü ve yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapsırıqını

Düşmenin istenilən an təxribat-
larının karşısını layiqince alı-
llar. Ali Baş Komandanımızın
əmri ilə belə mərd və qorxmaz
əsgərlərə döyüş meydanında
döyüşəcəyim günü səbirsizliklə
gözləyirəm".

Cavus onu da bildirir ki, es-
gərlər üçün silahdan istifadə,
təhlükəsizlik qaydalarına ciddi
əməl etmək, müşahidə zamanı
diqqətli olmaq kimi vacib vər-
dişlər önemli əhəmiyyət daşı-
yır.

Ordu sıralarına İmşli rayonundan çağırılan əsgər Yunis Əliyev əsgərlilik müddətində elde etdiyi müsbət vərdislərdən

danişır. "Əlbəttə, ordunu kişilik, qəhrəmanlıq, döyük məktəbi hesab edənlər yanılmayıblar. Əsgəri xidmətdə keçirdiyim hər günün, hər həftənin, hər ayın özüne məxsus tarixçəsi var. Hərbi andı qəbul etdiyimiz təntənəli gün, səngərdə əsgər yoldaşlarım və komandirlərimizlə qarşıladığımız bayramlar, böyük fəxr hissi ilə keçirdiyimiz ordumuzun və Bakının işğaldan azad olunmasının 100 illik yubileyləri heç zaman yaddaşından silinməyəcək. Onu da qeyd edim ki, ordu bir həyat məktəbidir. Bu məktəbi Vətəni-ni, torpağını və millətini sevən hər bir genç keçməlidir. Bura bizi həmçinin müstəqil yaşamaq tərzinə alışdırın bir mərhələdir. Bize həyatda doğru yol seçməyi, cəsarəti, mərdliyi öyrədən mərhələdir. Mən qurur hissi duyuram ki, belə bir güclü ordu sıralarında Vətənimi qoruyuram".

- Ön xətdə döyüş vəzifəsini
yerinə yetirmək hər birimizdən
casırlıq, mərdlik və içidlik tə-

cəsurluq, mərdlik və iğidlik tələb edir, - deye əsgər Bayram Şirinov bildirir. - Bize bu keyfiyyətləri aşılanın peşəkar zabitlərimiz var. Yeri gəlmışkən leytenant Asim Əhmədov haqqında ən xoş arzularımı çatdırmaq istəyirəm. O, vətənpərvər hərbçidir, yorulmaq bilməden bizi döyüş vərdişlərini öyrədir, ən çətin şəraitdə davranışmayı başa salır. Mən və digər əsgər yoldaşlarım fəxr edir, qürur duyuruq ki, belə komandırın tabeliyində xidmət edirik, torpaqlarımızı düşmənlərdən qoruyuruz.

Əsgər Ruslan Umutzadə hərbi xidmətə Bərdə rayonundan çağırılıb. O, qısa müddədə komandirlərin köməyi ilə hərbi biliklərə yiyləndiyini deyir. Artıq ön xətdə döyüş növbətçiliyinin aparılmasının sırlarını mükəmməl öyrənib. Cəbhə xəttində xidmət etməkdən qü-

rur duyduğunu deyən mərd əs-
gərimizin başlıca məqsədi düş-
mən işğalı altında olan torpaq-
larımızı azad etmək üçün Ali
Baş Komandanımızın əmri ilə
dövüsa atılmışdır.

- Mən fəxr edirəm ki, bu gün cəbhə bölgəsində, ordumuzun ön xətdəki mövqelərində xidmət edirəm. Bu, əsl qəhrəmanlıq və mərdlik yoludur. Bu yolu, bu məktəbi keçməyən insan öz ölkəsini müdafiə etməyə, qorumağa hazır ola bilmez. Biz düşməndən qat-qat güclüyük. Onların atəşkəs rejimini pozub, mövqelərimizə açdığı atəşlərin, hücum və təxribatlarının qarşısını layiqince alırıq. Yalnız bizim əsas məqsədimiz yolumuzu həsrətlə gözləyən Qarabağımızı düşmən işğalından azad etməkdir. Buna da qısa bir müddətdə Ali Baş Komandanımızın döyüş əmri ilə nail olacaqıq, - bu sözləri Hacıqabul rayonundan hərbi xidmətə çağırılan əsgər Mirnicat Hüseynov deyir.

Vətənpərvər oğullarımızla
söhbət əsnasında əmin olurq
ki, komandirlərinin onlara öy-
rətdikləri biliklərə dərinən yि-
yələnməklə hər zaman üzərlə-
rinə düşən tapşırığın öhdəsin-
dən ləyaqətlə gəlirlər. Onlar
həm də düşmənlə üz-üzə ol-
duqlarını yaxşı dərk edirlər.
Hər an döyüşlərin başlama ehtimalı
çox olduğundan sayıqlıqlarını
heç vaxt itirmirlər. Şəxsi
heyət üzərinə düşən məsuliyyəti
dərk edir və düşmən hücumlarının
istənilən təxribatlanının qarşısını
layiqincə alır. Ali Baş Komandanımızın
əmri ilə tezliklə Qarabağ həsrə-
timizə son gəvəcədlər.

**Baş leytenant
Orxan HÜSEYNLİ,
"Azerbaycan Ordusu",
fotolar
çavuş
Rəsul İMDİAHOV**



Azərbaycan-Çin əlaqələrində yeni mərhələ

Çin Xalq Respublikası son 20 ilde iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dönyanın diqqətini özünə cəlb etməkdədir. Aparılan uğurlu xarici və daxili siyasetin nəticəsində davamlı inkişafə nail olunub. Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalasılıb. Çin xalqı tarixdə çox çətinliklə üzləşib və sərt si-naqlardan keçib. Demək olar ki, sürətli inkişafın əsas sebəblərindən biri de Çin hökumətinin tarixdə üzləşdiyi çətinliklərdən düzgün nəticə çıxarmasıdır. Hazırda Çin dövlətinin idarəcilik üslubu-idarəsinin və iqtisadi quruluşunun dünyada bənzəri yoxdur. Çinlər bunu spesifik xüsusiyyətləri olan idarəcilik forması adlandırır. Çinin xarici siyasetinin əsasını başqa ölkələrin daxili işinə qarışmamaq və iqtisadi əlaqələri ikitərəflı qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmek təşkil edir. Belə xarici siyaset fəlsəfəsi dünyada təhlükəsizliyin təminində mövcud olan problemlərin fonunda ən doğru olanıdır.

Çin iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq aləmdə onun rolu artır və dünya dövlətləri, xüsusi də inkişaf etməkde olan ölkələr onuna əməkdaşlığı can atır. Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpek yolu çox vacib rol oynayır.

2013-cü ildə Çin tərəfindən "Bir kəmər, bir yol" layihəsi irəli sürüldü ki, bu da tarixi İpek yolunu yenidən canlandırmaya, həmçinin bu yolun keçidiyi ölkələr ile əməkdaşlıq sahələrini artırmaya xidmət etdi. Təşəbbüsün həyata keçirilməsi üçün Pekin şəhərində "Bir kəmər, bir yol" beynəlxalq elmi tədqiqat mərkəzi yaradıldı. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan bir şəxs kimi deyə bilərem ki, irəli sürülen "Bir kəmər, bir yol" layihəsi Çin iqtisadiyyatının əsasını təşkil edir. Bu layihəyə altı istiqamət daxildir. Birinci istiqamət Çin, Monqolustan, Rusiya və Skandinaviya ölkələri, ikinci istiqamət Çin, Qazaxıstan, Rusiya, Belarus və Mərkəzi Avropa ölkələri, üçüncü istiqamət Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiye və Cənubi Avropa ölkələri, dördüncü istiqamət Çin, Pakistanın Karaçindən İmanı, beşinci istiqamət Çin, Myanma və Hindistan, altıncı istiqamət Çin, Tailand, Malayziya, Singapur və dəniz yolu ilə Afrika və Latin Amerikası ölkələri. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci



ilin oktyabrında "Bakı-Tbilisi-Qars" demir yoluunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti "Bakı-Tbilisi-Qars" demir yoluun istifadəye verilməsini, bu yolu tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Azərbaycan xalqı üçün tarixi bir döyrə, ölkəmizdə "Cümhuriyyət İİ" qeyd edildiyi bir vaxtda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekine rəsmi sefər etməsi də her iki dövlətin əlaqələrinin yüksək səviyyədə olmasına göstəricisidir. Bu onu göstərir ki, 26 il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələr müasir dövrə də inkişaf edib, ötən müddətde müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib.

V. Fenxe "Bir kəmər, bir yol" layihəsi çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yaradığını, Azərbaycanın bu stratejiyaya verdiyi böyük dəstəyi məmənunluqla qeyd edib. Çinin Milli Müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib.

V. Fenxe ölkəsinin Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğunu kimi, münaqişənin beynəlxalq hüququn norma və principlərinə uyğun, Azərbaycanın ərazisi bütövülüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib. Nəzərə alsaq ki, Çin BMT-nin təhlükəsizlik şurasının daimi üzvüdür, dönyanın inkişaf etmiş güclü dövlətlərindən biridir, belə olun halda onun bölgənin lider dövləti ilə əməkdaşlığa xüsusi önəm verəsi yaxın geləcəkdə Azərbaycan-Çin əlaqələrinin yeni mərhələyə - strateji tərəfdəşliq səviyyəsinə qədər yüksəlməsi nə esaslı zəmin yaradır.

Çin Ermənistən-Azərbaycan,

Dağılıq Qarabağ münaqişəsində Azərbaycanın adəletli mövqeyini daim dəstəkləyir. Azərbaycan da Çin Xalq Respublikasının "Vahid Çin" siyasetin hörmətə yanaşır, bu konsepsiyani dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tənənir. Dostluq və qarşılıqlı etimad şəraitində keçen görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstəriləməsinə dair sənəd imzalanıb. Bununla da Azərbaycan-Çin əlaqələrində hərbi sahədə yeni mərhələ başlanıb. İndi hər iki tərəfin qarşısında bundan səmərəli faydalana və ordularımız arasında mövcud olan əlaqələri genişləndirmək durur.

Bu gün iki dövlət arasında hərbi təhsil sahəsində əlaqələr yüksək səviyyədədir.

Hərbi təhsil sahəsində əldə olunan razılışmaya əsasən, Azərbaycan Ordusunun nümayəndələri "Yüksək strateji komandanlıq" kursunda rus dilli qrupunun tərkibində təhsil alır. Kursda iştirak və orada yaradılan yüksək şərait Çinin tarixi, mədəniyyəti və əldə etdiyi uğurlar ile tanış olmağa imkan verir. Diğer şəhərlərə, elmi tədqiqat mərkəzlərinə, hərbi sənaye komplekslərinə, hərbi komandanlıqlara, hissələrə və hərbi tədris müəssisələrinə, eləcə də muzeylərə, tarixi yerdə teşkil olunan gəzinti və tanışlıq xarakterli ekskursiyalar Çin haqqında geniş təsvərvür yaranmasına xidmət edir.


Çin əldə etdiyi uğurları əməkdaşlıq etdiyi ölkələrlə bölməyə daima hazırlır. Beynəlxalq institutda təhsil aldığı müddətde aparılan araşdırılmalar və keçirilən beynəlxalq simpozium zamanı Azərbaycana verilən önem, onun bölgənin təhlükəsizliyində və inkişafında oynadığı rol xüsusi olaraq vurgulanır. Bunlar ölkəmizin müstəqillik əldə etdiyi vaxtdan keçen müddətde aparılan uğurlu siyasetin nəticəsində qazanılıb.

Əger Çin iqtisadi inkişafı ilə dönyanın diqqətini özünə cəlb edə bilirsə və Azərbaycanla əməkdaşlığı önem verirsə, o zaman Azərbaycanın əldə etdiyi uğurlara görə biz bu dövlətin qurucusu ulu önder Heydər Əliyev və onun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezidentimiz İlham Əliyevə borcluyuq.

**Polkovnik
Yaşar KƏRİMÖV,
Silahlı Qüvvələrin
Hərbi Akademiyası**

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.



nəzərdə tutulub.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi həyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

10 yanvar 2019-cu il.

Ermənistən silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iricəpli pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Ermenistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhələk, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanebi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gedəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərəfə rayonunun işgal altında olan Göyər, Çiləbürt, Ağdam rayonunun Şıxlər, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

11 yanvar 2019-cu il.

Ermənistən silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Ermenistan Respublikası İcevan rayonunun Aygeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərəfə rayonunun işgal altında olan Yarimca, Ağdam rayonunun Cəvahırlı, Qaraqışlı, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Qərvənd və Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərəfə rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelər də ordumuzun mövqeləri atəşə tutulub.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdır



Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydاسında Bakıya qayıdır.

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib



Müdafiə Nazirliyi Mətbuat Xidmetinin məlumatına əsasən, Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş

hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplantısı keçirilib.

Tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiğini, kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyərək Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiğini və daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurgulayıb.



Şəxsi Heyət Baş İdarəesi Kadrlar İdarəsinin reisi general-major Elçin Xəlilov çıxış edərək öten il ərzində kadr orqanı işçilərinin təkmiləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

20 Yanvar - tariximizin qəhrəmanlıq səhifəsi

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə... Xalqımızın tarixinə qanla yazılmış bir səhifə. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Bu, Azərbaycanın istiqqlal yolunun ilk zirvəsi, milli məskurəmizin azadlıq istəyinin oyaniş günüdür. Uzun illər Sovet imperiyasının əsarətində yaşayış xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi sərəfli bir tarixdir.

Qanlı Yanvar faciəsindən artıq 29 il keçir. Həmin gün sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərefəsində onun cinayətkar mahiyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Vaxt keçdikcə Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlı qürurlandırır.

1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizmine Kreml rehberliyi tərəfindən rəvac verilmişdi. 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMViDə yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzlə mövqeyi vəziyyəti daha da gərginləşdirmiş və Muxtar Vi layətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabecliyiində çıxarılmasına səbəb

olmuşdu. 1990-ci il yanvarın 13-15-də SSRİ Təhlükəsizlik Komitəsinin Sumqayıt ssenarisini əsasında ermənilərin öz əli ilə "erməni talanları" töretməsi vəziyyəti daha da mürekkebələşdirilmişdi. 1990-ci ilin əvvəlinde Kreml Dağlıq Qarabağın Ermenistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Qanlı Yanvar qırğınıını töredti.

1990-ci ilin yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin on minlərlə es-

DTK-sının rəhbərliyi tərəfinən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyanın enerji bloku partladıldı ki, Bakıda fəvqəladə vəziyyət elan edilmesi və qoşunun şəhəre girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılması. Halbuki, həmin vaxt 26 yerdə piketler, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi.

Fəvqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxma-

qanına qərq olmuşdu. Hərbçi-lər təsadüfən küçəye çıxanları, yaşayış evlərini, təcili yardım məşinlərini atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, tehqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.

Fəvqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdır. Fəvqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fəvqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfinən 200 ev və mənzil, 80 avtoməşin, o cümlədən təcili yardım məşinləri, yandırıcı güllələrin törediyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Hələk olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və polislər də olmuşdur.

O ağır günlərdə ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayıaraq, 1990-ci il yanvarın 21-de siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törediyi bu cinayəti qətiyyətə ittiham edərək bəyanatla çıxış etmişdir...

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqa-rar olmasına şərait yaratdı. Bundan sonra, 1990-ci ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər sonradan o günləri xatırlayarak deyirdi: "Azərbaycan xalqı



gər və zabiti Bakıya və şəhərətrafındaki hərbi hissələrə yerləşdirildi. Bu ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan əsasən erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdi.

1990-ci il yanvarın 19-da Azərbaycan SSR Ali Soveti hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən "Bakı şəhərində fəvqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul etmişdi.

Yanvarın 19-da SSRİ DTK-nin "Alfa" qrupu və respublika

yaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkən-Qala tərəfdən şəhəre yerdildi. "Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ Müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.

Bakı qarnizonunun qoşuları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücumu keçmişdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələr gülələnmiş və yaralanmış günahsız adamların - qoşaların, qadınların, uşaqların

20 yanvarda hərbi, siyasi, mənəvi təcavüze məruz qalsada, öz tarixi qəhrəmanlıq ənənələrinə sadıq olduğunu, Vətənin azadlığı və müstəqilliyi namənə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".

Yanvarın 20-də artıq bütün dünya Bakıda töredilmiş dəhşətli qırğından xəbər tutdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dönyanın bir sıra ölkələrində etirazla qarşılandı. Qardaş Türkiyədə Bakıda töredilən cinayətlərə sərt reaksiya verərək, ölkənin hər yerində mitinq və nümayişlər keçirildi.

İranın milli təhlükəsizlik şurası yığıncaq keçmiş və bu barədə bəyanat qəbul etmişdir. İran parlamentinin 160-dan çox üzvü M.Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pişləmişdir. Bununla yanaşı, Türkiye və İranın kütlövi informasiya vasitələri sovet qoşunlarının Bakıda törediyi qanlı hadisəni keskin təqnid etmiş və bunu qırğını adlandırmışdır.

Qərb ölkələrinin mövqeyinə gəldikdə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər.

Artıq 29 ildir ki, xalqımız bu günü Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olan mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.

1990-ci ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə hələk olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdırılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıdalar. Müstəqil Azərbaycan dövlətinin tarixinə qanla yazılan 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq sehfəsidir.

**Baş leytenant
Günay TAGİYEVA,
"Azərbaycan Ordusu"**



Zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim edildi

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatların təqdim edilməsi mərasimi keçirildi. İlkin leytenant hərbi rütbəsi verilən məzunlardan bir qrupu ümumtehsil məktəblərində "Gənclərin çağırışa qədəri hazırlığı" fənnini tədris edəcəklər.

Əvvəlcə buraxılış mərasimini hazırlıqla bağlı məruzə edildi. Döyüş bayrağı sira meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərim Mustafayev çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin əsasını qoymuş ordu quruculuğu siyaseti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qayğısı ilə ordu, birləşmə ve hissələr böyük təşkilatlanma yolu keçərək hər keçən gün daha da güclənir. Aparılmış məqsədyönlü tədbirlərin



nəticəsidir ki, 2018-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarınzona qoşunlarında ixtisas hazırlığı kurslarında iştirak edərək peşəkar hərbçi kimi yetişmək istəyən gənclərin sayı daha da artmaqdadır. Tarixə qızıl hərflərlə yazılın Günnüt əməliyyatının uğurla nəticələnməsi kurslarda peşəkar döyüşü kimi yetişən hərbişərlərimizin sayəsində mümkün olub. İnanırıq ki, hər bir məzun kursda qazandığı biliklər nəticəsində peşəkar, vətənpərvər əsgərlərin yetişdi-

rilməsi üçün əlindən gələni əsir-gəməyəcək.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirdi ki, Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtehsil məktəblərində "Gənclərin çağırışa qədəri hazırlığı" fənnini tədris edəcək. Bu gün məzun olan hərbi rəhbərlər şagirdlərə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək

səviyyədə hazırlanmalıdır. Belə ki, hərbi rəhbərlərin "Gənclərin çağırışa qədəri hazırlığı" fənnini rahat şəkildə, peşəkar səviyyədə tədris etmələri üçün Naxçıvan Muxtar Respublikasında hərtərəfli şərait yaradılıb. Həm de "Gənclərin çağırışa qədəri hazırlığı" fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması məqsədilə Əlahiddə Ümumqoşun Orduda ildə iki dəfə olmaqla təlim toplantıları keçirilir.

Məzun Hüseyin Bağırov pe-

şəkarlıqlarının artırılmasına xidmet edən zabit hazırlığı kursunun muxtar respublikamızda təşkil olunmasının hərb işinə verilən yüksək dəyər olduğunu vurgulayaraq dövlətimizə minnətdərlığını bildirdi.

Sonra general-major Fazıl Ağalarov məzunların ilkin leytenant hərbi rütbəsi verilməklə ix-tisaslarına uyğun vezifələrə təyin olunmaları haqqında Müdafia nazirinin əmrinin çatdırıldı.

Əmr oxunduqdan sonra kursu da yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerde başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr, bütün məzunlara isə sertifikatlar təqdim edilərək xidmətlərində uğurlar arzulandı.

Kurs birincisi Abbas Səfərov xatirə lövhəsinə buraxılış embləmini vurdu. Məzunlar döyüş bayrağı qarşısında and içdikdən sonra tribuna öündən təntənəli keçid oldu. Sonda məzunlara xatirə şəkili çəkdirildi.

Leytenant
Nəriman NƏCƏFOV,
"N" hərbi hissəsi,
foto
əsgər
Turqut KƏRİMZADƏNİNİNDİR

"Vətənə xidmətinə görə sağ ol!" adlı hərbi xidmətdən yolasalma mərasimi keçirilib

Müdafia Nazirliyinin cəbhə bölgəsində verləşən "N" hərbi hissəsində xidmət müddəti başa çatmış bir grup hərbi qulluqçunun ehtiyata buraxılmaları ilə əlaqədar "Vətənə xidmətinə görə sağ ol!" adlı təntənəli yolasalma mərasimi keçirilib.



Müdafia Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, mərasim ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz

xatirələrinin bir dəqiqəlik süxutla yad edilməsi, Dövlət himminin ifası və Dövlət bayrağının gətirilməsi ilə başlayıb.

Daha sonra rəmzi olaraq xidmət müddəti başa çatmış

əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsger yoldaşlarına silahlı, zi-rehli jiletlərin və dəbilqələrin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən birlik komandiri ehtiyata buraxılan şəxsi heyətə Müdafia nazirinin təbriklerini çatdırıb, döyüş növbətçiliyini qəbul edən herbi qulluqçulara tövsiyələr verərək gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıb.

Xidmet müddətində nailiyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi və qiymətli hədiyyələrlə mükafatlandırılmışından sonra Füzuli Dövlət Dram Teatrının kollektivi şəxsi heyət qarşısında çıxış edib.

Tədbir bayram naharı ilə sona çatıb.

Hərbi topoqrafların təlim-metodiki toplantıları keçirilir



Azərbaycan Respublikasının Müdafia naziri general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topoqrafiya təminatının təşkil və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçular ile təlim-metodiki toplantı keçirilir.

Müdafia Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, Naviqasiya və Kartografiya İdarəsinin rəisi 1-ci dərəcəli kapitan Davud Bağırlı Müdafia Nazirliyinin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplantıda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana öz həqiqətlərini dünyada daha geniş yaymaq üçün əlavə imkanlar verəcək

Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Ölkəmiz qlobal problemlərin həllinin müzakirə olunduğu məkana çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib.

O, Azərbaycanın xarici siyasetinin uğurlarından, getdikcə artan nüfuzundan danışarken 120-dən çox ölkənin özündə birləşdirən Qoşulmama Hərəkatına bu ildə sədrlik edəcəyini xatırladıb və bunun əhəmiyyətini vurgulayıb. Bildirib ki, bu, Prezident İlham Əliyevin uğurlu xarici siyaset həyata keçirməsinə dəha bir nümunədir. 2018-ci ildə Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən toplantıda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyündən qısa müddət keçməsinə baxmayaraq ölkəmiz bu təşkilata sədrliyi önemli hadisədir. Qoşulmama Hərəkatı dünyadan sülhsevər təşkilatı kimi dünya-da böyük nüfuza malikdir.

Vətənin keşiyində

İnsan ən ali varlıqdır. Səbri, gücü, iradəsi, ağlı, sevgisi onu fərqləndirir. İnsanın Vətəne sevgisi ən ülvə sevgi hesab edilir. Bu sevgi heç bir sərhəd, engel tanımır. Cöldə soyuq, saxta var. Hər birimiz evdə, öz ailə üzvlərimiz ilə qarşılıqlı əyleşib hansısa mövzunu müzakirə edirik. Bizim üçün zaman davam edir. Bəs zamanları donanlar kimdir? - şəhidlərdir. Əslində, onların da zamanı donmur. Onları biz ya-

şadırıq. Bu insanlar olmasayıdı biz də olmazdıq.

Soyuqda da, istidə də Vətən keşiyində dayanır əsgərlərimiz. Onlar vezifə borclarını layiqince yerinə yetirirlər.

Biz səngərlərdə mərd və qorxmaz dayanmağı tarixdən öyrəndik. Tarixdəki insanlardan, şəhidlərimizdən öyrəndik. 20 Yanvar hadisələri zamanı insanlar meydanlara toplaşaraq Vətən torpağı üçün özlərini tankın altına at-

dilar, qorxmadılar. Biz belə insanlardan öyrəndik Vətənimizi qoruyaraq sevməyi. Amma hər bir haqlı savaşın əsgerləri yaşamağa layiqdirlər. Keçdiyimiz hər bir yolu, hər bir daşı torpaq deyib keçməməliyik. Vətənin daşı, suyu, havası da ezziz və doğmadır.

1990-ci ilin 20 yanvarında şəhid olanlar tarixen unudulmayacaq. Azərbaycanın müstəqilliyi naminə şəhid olanlarımız bəşəriyyətin cığırdaşı kimi yaşadılacaqdır.

Hüsnüyyə İDRİSOVA,
BSU-nun II kurs tələbəsi

Insan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Mühəbətlər, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm süren acliq və s. bu amillərin sırasındadır. Son vaxtlar sadalananların sırasına "ağ ölüm" adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükleyir.

Narkotik asılılığının elmi anlayışı ilk dəfə XVIII əsrin əvvələrində verilib. XX yüzilliyin sonunda isə narkomaniya müxtəlif xalqların genofonduna sarsıcı zərbələr vuran, qarışışlarılmaz bir təhlükəyə, ümumbaşəri bələya çevrilib. Digər tərəfdən, narkotik maddələrin qanunsuz dövriyyəsi gelir əldə etmək üçün başlıca vasitə olub.

Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxmazı çətin olur. Buna görə də narkotiklərdən qorunmağın en yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Mərkəzi sinir sistemini spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaranan maddələrə narkotik maddələr deyilir. Narkotik "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə mənəsi yuxu, bıhuşluq, "mania" - cəzb etmə, ağılsızlıq deməkdir. Narkotik maddələrdən ilk onca tibbdə istifadə olunmağa başlanıb. Bu ele maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimleyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki effektlerle nticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissələri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdirlər. Narkomaniq - xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna (lomka) gətirib çıxardır. Lomka fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış organızmin abstinent sindrom zamanı yaranan ağrı hissələrindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də el ata bilər.

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törendir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkür pozur, hayatı proseslərə qarşı laqeydilik yaradır. Cəmiyyə-

tin böhranlı dövründə narkomanlıq artır, sosial münasibatlara mənfi təsir göstərir. Narkomaniya organizmin zəifləməsinə, bədənin ariqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Organizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyreklerin funksiyasının pozulmasına səbəb olur.

Narkomanlar içərisində en geniş yayılmış xəstəlik hepatitdir. Narkotik maddələrdən asılı-

yəri, böyrəyi öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatitis kimi xəstəliklərin də yaranmasına səbəb olur. Nəhayət, QIÇS kimi təhlükeli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların eksriyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafindakıları ilə problemlər yaranır, on-

adlandırılmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-ci il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərمانlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi ve

mışdır. Hərbi hissə və bölmələrin komandirləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, müəssisə və təşkilatların rəhbərləri rayon komissiyalarının müvafiq strukturları birlikdə bu işi daim nəzarətdə saxlamış, kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişlər. Bu vacib vəzifələrin yerinə yetirilməsini daim nəzarətdə saxlayan sehahiyətli şəxsler ordu gəncləri arasında hüquq pozuntusu və narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyəti təşkilatlarla birgə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan organizmına zərəri, narkomaniyin profilaktikası mövzusunda bir sıra tədbirlər həyata keçirmişlər.

Ordu gəncləri arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomaniyin fəsادları haqqında gənclərdə düzgün təsvirvürün formalşaması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomaniqla bağlı problemin helline cəlb olunması məqsədilə rayonun idarə, müəssisə və təşkilatları ilə birgə "Bəşiriyətin təhlükə mənbəyi narkomaniya", "Narkomaniya nədir", "Narkomani aqibəti", "Narkomaniqla mübarizə hər birimizin vətəndaşlıq borcudur", Narkomaniyaya yox deyək", "Gənclər sağlam həyat tərzi seçir", "Narkomaniyə ve QIÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir" mövzularında təlim-metodiki toplantılar, tərbiyə iş saatları, konfranslar, "dəyirmi masa"lar və seminarlar keçirilmişdir.

Ordu gənclərinin mədəni-asudə vaxtlarının səməreli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə hərbi hissələr, bölmələr və xüsusi təyinatlı təhsil müəssisələri arasında futbol, mini futbol, voleybol, boks, güləş, ağırlıq qaldırma, armlesinq (qol güləş), kəndir dartma, şahmat, dama, estafet qاقışları, ərazidə səmti müəyyənetmə, intellektual yarışlar və breyn-ring turnirləri keçirilmişdir.

Bu günlər gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükde cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütüvli informasiya vasitələrinin, həmcinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür.

**Müdafiə Nazirliyi
Mənəvi-Psixoloji
Hazırlıq və ictimaiyyətə
Əlaqələr İdarəsi**

"Ağ ölüm"ə qarşı mübarizə



lıq narkomaniyaya düşər olmuş şəxslər arasında digər böyük bir probleme - İİV-QIÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut ədir ki, İİV-QIÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına en çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, spris və ya digər yoluxmuş alətlərin birge istifadəsi səbəb olur.

Araşdırmalardan bəlli olur ki, narkotik maddələrdən istifadə eden insanlarda ilk əvvəl xoş hissələr yaranır və istifadəçilər bu aldadıcı təsirin, yəni, sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu qənaət yanlışdır. Əger hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsayıdı, cəmiyyətin ən fərqli, ən gümrəh, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanları onlar olardılar.

Narkotikin aludəçiləriyle sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji ziiflik, düzgün seqilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirir. Əlbette, narkotikdən sərf əyləncə məqsədilə istifadə edənlərin de olması faktdır.

Narkomaniyanın yayılması tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Bele ki, bu maddələrdən mütemadi olaraq istifadə edənlərin organizmləri ziifləməyə, bədəni gücdən düşməyə, həmçinin daxili orqanları - qara ci-

lar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməye başlayırlar.

Əfsuslar olsun ki, bu gün narkotik aludəçilərinin eksriyəti genç nəslin nümayəndələridir. Bunun sonunda dayanın faciəni isə təsəvvür etmək belə qorxundur. Çünkü gənclər hər bir milletin geləcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.

Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsürü olmasına qaćılmazdır. Bundan başqa, bu mühitdə böyüyen, tərbiyə alan uşaqların hansı psixoloji problemlərinin olmasına təsəvvür etmək çətin deyil.

Nikahdan önce tibbi müayinə artıq bütün dünyada en çox danışınan və mübahisələrə, müzakirələrə səbəb olan mövzudur. Mütəxəssislərin fikrincə, nikahdan önce tibbi müayinə gələcəkdə ailə üçün herterəflə - həm fiziki, həm də psixoloji baxımdan möhkəm zmindir.

Cəmiyyətdə bir problem digərini yadır. Düşünürməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vətəmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addimin onu uçuruma aparacağını, məhv edəcəyini düşünür. Görən, ətrafımızda insanların bəzərlərini vərdişinə əsirinə çevriləndiyində günahkar kimdir? Cəmiyyətmi? İnsan münasibələrimi? İnsan özümü?

Narkomaniq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərər vuran, sosial-iqtisadi inkişafa mənfi təsirən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ ciyətli cəmiyyətin "sosial bələsi"

onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmiləşdirilməsi, bu sahədə hüquqmühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq eməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq məhafizə orqanlarının daimi diqqət mərkəzindədir. Bu gün narkomaniyaya qarşı mübarizədə səməreliliyə nail olmaq üçün aidiyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət məxanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmani ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomaniyin yayılması ilə mübarizə üzrə Program", həmçinin Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Programı" xüsusi tekanın vermişdir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomaniyin yayılması ilə mübarizə üzrə Program"ının (2013-2018-ci illər) təsdiq edilməsi barədə Sərəncamı elədə rəhbər tutaraq illik fəaliyyət planı hazırlanmış, aidiyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-le birləşdə bu fəaliyyət planının yerinə yetirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək.



Hərbi hissələrdən birində əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib. Aksiya çərçivəsində ictimaiyyət nümayəndələrinin şəxsi heyətlə görüşü keçirilib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, çıxış edənlər hərbi qul-

luqçuların asudə vaxtının təşkilində, onların dünyagörüşünün genişlənməsində və mənəvi-psixoloji vəziyyətlərinin daha da yaxşılaşdırılmasında böyük rolü olan bədii ədəbiyyat nümunələrinin hərbi hissələrin kitabxanalarına verilməsini yüksək qiymətləndiriblər.

Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib



xidməti və məşət şəraitilə təqdim ediliblər. sında şəxsi heyətlə birgə na-



Türkiyədə səfərdə olan "Qarabağ qaziləri" amputant futbol federasiyasının nümayəndə heyəti Vətənə qayıdır



Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin qarşılıqlı mərasimində "Qarabağ qaziləri" amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu və idmançılar Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu önder Heydər Əliyevin xatirəsinə dərin ehtiramla yad edib, məzarı öününe gül dəstələri düzüblər.

Sonra federasiyanın rəhbəri Rövşən Akifoğlu və idmançılar Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu önder Heydər Əliyevin xatirəsinə dərin ehtiramla yad edib, məzarı öönüne gül dəstələri düzüblər.

Daha sonra Şəhidlər xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, məzarları üzərinə tər çiçəklər düzüllər.

Federasiyanın və milli komandamızın üzvləri şe-



hid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi" abidəsini de ziyarət ediblər.

Xatırladaq ki, Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət "Türk Silahlı Qüvvələri" amputant futbol komandası ile yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç heçə ilə başa çatıb.

Səfər çərçivəsində "Qa-

rabağ qaziləri" amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtgəbiri ziyarət edib, Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Daxili İşlər naziri Süleyman Soylu ilə görüşlər keçiriblər.

Xəbərlər: hadisələr, faktlar

Çavuşoğlu: Türkiyənin Suriyada əməliyyatı ABŞ-in çəkilməsinə bağlı deyil

Türkiyənin Suriyanın şərqində YPG-PKK-ya qarşı yeni hərbi əməliyyat keçirmək planı ABŞ-in bu ölkədən qoşunlarını çıxarması ilə bağlı deyil.



Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trumpın Suriyadan çekilme qərarına dair son vəziyyəti dəyərləndirərkən bildirib.

"Onlar çəkilsələr də, çəkilməsələr də biz istənilən halda milli təhlükəsizliyi və terror təşkilatlarından müdafiəni təmin etmək üçün lazımlı hər şeyi edəcəyik", - nazir NTV telekanalının efrinə belə deyib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bir qədər əvvəl bəyan etmişdi ki, Suriyadan qoşunların çıxarılması IŞİD-ə və digər terror qruplaşmalarına qarşı ABŞ-la birgə vuruşanların, yeni YPG-nin təhlükəsizliyinin təmin olunması nəzərə alınmaqla həyata keçiriləlidir. Rəsmi Ankara müşavirin bu sözlerinə kəskin reaksiya verib. Türkiyə Prezidenti Recep Tayyib Erdoğan ABŞ-in kurd terror birləşmələrinin təhlükəsizliyinə zəmanət verilməsi tələbini ciddi səhv adlandırdı. O bildirib ki, Boltonun Ankara səfərindən sonra Türkiyə istənilən vaxt Suriyada antiterror əməliyyatına başlaya bilər.

İranın hərbi hava qüvvələri genişmiqyaslı təlimə başlayıb



Yanварın 10-da İranın hərbi hava qüvvələri genişmiqyaslı təlimə başlayıb.

Təlimlərə strateji bombardırıcı Su-24, F-4, F-5, F-7, təyyarələri ilə yanaşı, hərbi nəqliyyatda istifadə edilən "Boeing 707" və "Boeing 747" təyyarələri də qatılacaq.

İranın hərbi hava qüvvələri komandanının müavini briqada generalı Əmir Vahidi bildirib ki, təlimlərdə yeni istehsal olunan pilotsuz uçan aparatlar da (dronlar) sınaqdan çıxarılacaq. Bu aparatlar uzaq məsafələrə raket daşımaq imkanına malikdir. General bildirib ki, İran heç kimə güclü göstərmək niyyətində deyil. İranın gücü həmiya bəllidir. Təlimlərin məqsədi hava qüvvələrinin döyüş qabiliyyətini yoxlamaqdan ibarətdir.

Suriyada silahlı qruplaşmalar arasında atəşkəs barədə razılıq əldə olunub



Suriyanın İdlib, Hələb və Həma şəhərlərindəki silahlı qruplaşmalar arasında atəşkəs barədə razılıq əldə olunub. Razılığa əsasən üç şəhərdəki siperlər leğv olunacaq, əsirlər dəyişdiriləcək.

Qeyd edək ki, dekabrın 30-da İdlib və Həma şəhərlərində qruplaşmalar arasında qarşidurma baş vermişdi.

Yəməndə pilotsuz uçuş aparatının hərbi bazaya hücumu zamanı beş nəfər ölüb



Yəməndə husi üsyancılar hərbi bazaya pilotsuz uçuş aparatı ilə hücum ediblər.

Hücum nəticəsində azy beş yəmənli hərbi həlak olub, həmçinin bir neçə nəfər yaralanıb. Al-Arabiya telekanalının yaydığı məlumatata görə, hücum zamanı Al-And bazasında hərbi parəd keçirilirdi. Yaralananlar arasında ali komandanlığın yüksək rütbeli nümayəndələrinin - baş qərargah rəisinin və onun müavini, hərbi keşfiyyatın başçısının da olduğu bildirilir. Onların vəziyyəti barədə məlumat verilmir. Yəməndə hökumət qüvvələri ilə husi üsyancıları arasında silahlı münaqişə 2014-cü ildən bəri davam edir. Səudiyyə Ərəbistanı başda olmaqla ərab ölkələri koalisiyası bu münaqişədə hökumətə dəstək verir.

AZERTAC-in materialları əsasında

Asudə vaxtın səmərəliliyi vacib şərtidir

Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində za-bit Malik Məmmədov əsgərlərin gündəlik fəaliyyəti ilə bizi tanış etdi. Onunla birgə əsgər yataqxanasına daxil olduq. Ətrafdakı sakitlikdir, hamı verilən tapşırıqla məşğuldur. Buradakı səliqə-sahman, təmizlik və şəxsi heyətin nizam-intizamı xidmətin düzgün təşkilini göstərir. Zabit hazırlıda şəxsi heyətin asudə vaxtının olduğunu bildirdi. "Şəxsi heyətin asudə vaxtının düzgün təşkili de komandirlər qarşısında duran müüm vəzifelərdən biridir. Hər bir komandır çalışır ki, əsgərləri yüksək döyüş ruhunda, heç bir çətinlik çekmədən uğurlu xidmət etsin. Bunun üçün de komandır heyəti tələbkarlıqla yanaşı, həm əsgərlərinə daim diqqət və qayğı göstərir, həm de şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədi ilə istirahətlərinin təşkil olunması istiqamətində işlər görür. Ümumiyyətə, asudə vaxt şəxsi heyətin hərəkətli inkişafı üçün ən gözəl vasitədir. Bu vaxtin mənali keçirilməsi əsgərin mənəvi-psixoloji durumuna müsbət təsir edən əsas amillərəndir. Ona görə de asudə vaxtin səmərəli təşkili, həmçinin əsgərlərin mənəvi və estetik mədəniyyətinin yüksəldilməsində mühüm rol oynayır. Asudə vaxt zamanı şəxsi heyət qəzet və jurnallardan da yararlanaraq hərbi biliklərini, dünya görüşlərini artırır. Həmçinin tariximizdən, qəhrəmanlarımızdan bəhs edən filmləri və Müdafiə Nazirliyinin Sənədlili və Tədris Filmləri Kinostudiyasının həzirladığı qısametrajlı videoları izleyirlər".



İdeoloji otağa daxil olurraq. Əsgərlər baş leytenant Sənan Həsənlinin nəzarəti altında dama, şahmat oynayırlar, "Azərbaycan Ordusu" qəzeti dənən məqalələr oxuyurlar.

Şəxsi heyətin bütün fealiyyətləri kimi, asudə vaxtla-

həm dünya görüşümüz artırır, həm də digər bölmələrdə xidmət edən yoldaşlarımıztımızı tənqid edir, dünya görüşümüz artırır, bedii əsərlər, qəzet və jurnallar oxuyur, fikir mübadiləsi aparırıq. Bular da ünsiyyət bacarığımızı, səmimiyyətimizi daha da artırır.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözə, xidmətimiz uğurla keçir. Aile mühitində xidmət edirik. Komandirlərimiz bize doğma münasibət bəsləyir, qayğılarımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalılaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydانında düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyimiz güclüdür.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözə, xidmətimiz uğurla keçir. Aile mühitində xidmət edirik. Komandirlərimiz bize doğma münasibət bəsləyir, qayğılarımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalılaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyimiz güclüdür.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözə, xidmətimiz uğurla keçir. Aile mühitində xidmət edirik. Komandirlərimiz bize doğma münasibət bəsləyir, qayğılarımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalılaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyimiz güclüdür.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözə, xidmətimiz uğurla keçir. Aile mühitində xidmət edirik. Komandirlərimiz bize doğma münasibət bəsləyir, qayğılarımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalılaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyimiz güclüdür.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözə, xidmətimiz uğurla keçir. Aile mühitində xidmət edirik. Komandirlərimiz bize doğma münasibət bəsləyir, qayğılarımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalılaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyimiz güclüdür.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözə, xidmətimiz uğurla keçir. Aile mühitində xidmət edirik. Komandirlərimiz bize doğma münasibət bəsləyir, qayğımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalılaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyimiz güclüdür.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözə, xidmətimiz uğurla keçir. Aile mühitində xidmət edirik. Komandirlərimiz bize doğma münasibət bəsləyir, qayğımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalılaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyimiz güclüdür.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözə, xidmətimiz uğurla keçir. Aile mühitində xidmət edirik. Komandirlərimiz bize doğma münasibət bəsləyir, qayğımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalılaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyimiz güclüdür.

Şahmat oynayan digər əsgərlərlə salamlışırıq. Bu arada əsgər Vüqar Məmmədovla da həmsəhəb olur: - Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibid. Bir dəfə o qalib gəlir, bir də

**Vətən**

Od tutur bədənim, yanır ürəyim,
Qovuşur varlığım, eşqinlə Vətən.
Bu uzaq ölkədə səni anaram,
Andıqca yanaram sevginle, Vətən!

Doğuldum, böyüdüm, səndə boy atdım,
Güneşinlə durub, ayınla yatdım!
Qəlbimi eşqinlə, nurla boyatdım,
Məzara gedərəm, səninlə, Vətən!

Kim deyər qəlbimdə kinim sönəcək,
Kim deyər ürəyim səndən döñəcək!
Ağlayan gözlərim, bil, sevinəcək,
Tarixlər dolanar səninlə, Vətən!

Eşitsin qoy məni yarımla, yoldaşım,
İftixar eyləsin torpağımla, daşım.
Adımı səsləsin qohum, qardaşım,
Qollarım güclüdür elinlə, Vətən!

**Bir sarı
yarpaq olaydım**

Kaş ki, mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alayıdı məni.
Aşaraq o qarlı uca dağları,
Vətən torpağına salayıdı məni...

Əzizim ellər ayrışı,
Bülbülmə gullər ayrışı,
Bir günün dözmədəm
Olmuşam illər ayrışı.

And

Ey ana, ey həyat, ey böyük Vətən!
İnan ki, səninçün yaşayıram mən.
Həsrətin çəkmişəm mən uzun zaman
İndi bambaşqadır gördüyüüm dövran.
Göylərin də ağlar, yerin də ağlar,
Bu böyük hicranın qəlbimi dağlar!
Mənim də bir böyük Vətənim vardır!
Mənim də gülüm var, gülşənim vardır!
Bilirəm çıçayın rəngi solğundur,
Bilirəm anamın gözü yorgundur!
Ağlaraq səsleyir oğlu hardasan?
Anacan ölməyib hələ bu insan,
Onun Vətən adlı bir dərdi vardır.
And içirəm sənin böyük adından,
Düşmən hasar çəksə bir deniz qandan,
Gözlərimi örtərəm pərdəsi,
Vətən uğrunda sönməz həvəsim!
And olsun xalqımın namus varına!
And olsun vicdanın xılqət yarına!
And olsun beşərin var qüvvətinə!
And olsun göyərən şah hikmatinə!
Elimin yolunda meydən eylərəm,
Döyüş cəbhəsində al qan eylərəm.
Ya ölüm, ya Vətən, budur, son sözüm!
Bu yolda parlar mənim ulduzum!

A dost

Ömrün kam almayıb çatmadı başa,
Könlümün şüşəsi dəyibdir daşa.
Bir name yazmadım yara, yoldaşa,
Xəzan yarpağı tək solğunam, a dost.

Gecə ay üzünə salırkən işq,
Verir camalına hərdən yaraşq.
Adria! Bil səne olmaram aşiq,
Mən öz Xəzərimə vurğunam, a dost.

Rübailər

Dolandırın baxmadın kimin səsinə.
Dövranda azalan kimin səsi nə?
Xeyir verməmişəm demə, təbətət
Hətta yaşadığım yer kürəsinə.

Duyğu, hiss sənetin canı deyilmə?
Şöhrəti deyilmə, şanı deyilmə?
Dərdiyim o gülün rəngi ki, vardır -
Bir sarı bülbülmə qanı deyilmə?

Ovqat

Qəhrəman həm də şair idi



*Yüksək bədii dəvərə malik olan
hər şeir oxucunun dünyagörüşü-
nün formalasmasında, xalqın ya-
xin-uzaq tarixi keçmişinin poetik
səkildə yaşadılmasında, Vətən gö-
zəlliklərini sevməkdə və sevdirmək-
də etibarlı ədəbi vasitələrdəndir.*

*Xalq öz qəhrəmanlarını sevir,
onun dediklərini də, yazdıqlarını
da böyük sevgilrlə yaşıdır...*

*Böyük Vətən mühabibəsində söz
də "müsəlləh əsgər" (S.Vurğun)
idi. Mehdi Hüseynzadə Novxanada
doğulmuşdu, təhsil almışdı. Müha-
ribə başlayanda xidmətə çağırılmışdı.
Stalingrad ətrafında gedən*

Dəli ceyran

Sən məni salmışan böyləcə dərdə,
Mən dura bilmərəm böyle kədərdə,
Könlüm nə istərsə, incimə ver də,
Düşməyim çöllərə, dəli ceyranım!

İndi anladım ki, ne çəkdi Fərhad!
Bu dərdə düşəni, eyləyirəm yad,
Onlar yalan olmuş, mən almışam ad,
Düşməyim dillərə, dəli ceyranım!

Sənsiz bu dərd mənə olacaq ağır,
Odur gözlərimdən bədbinlik yağır,
Baxıb bu dərdimə, aç qolun, çəqir,
Qaçaq o çöllərə, dəli ceyranım!

Bülbülmə indi mən gülsüz, çəmənsiz,
Qərərim gəlməyir inan ki, sənsiz,
Çıxma o yerlərdə seyrana mənsiz,
Gelləm o ellərə, dəli ceyranım!

Ağlaram

Yuxuda görmüşəm nazlı sonamı,
Mən heç unutmaram doğma anamı!
İtirdim Vətəni, candan yanani,
Qurbətdə yadıma salıb, ağlaram.

"Mixaylo"yam dedim sözü düzünə,
Süngümü batıram düşmən gözünə!
Dörd ildir həsrətəm Vətən üzünə -
Qəmər yuvasına qonub, ağlaram.

*döyişlərdə ağır yaralanmışdı, əsir
düşmüdü. Az sonra əsirlilikdən
qaçmış, Sloveniya partizanlarının
tərkibində fasistlərə qarşı vurus-
musdu...*

*Mehdi Hüseynzadə Sloveniyada
Mixaylo kimi tanınırı, sevilirdi...*

*Mehdi Hüseynzadə həm də şair
idi. Qurbətzadə, Legioner Qurbətzadə,
Mehdi, Mixaylo imzalarıyla
yazdığı könüləyatımlı şeirlərində
Vətən həsrəti də var, Azərbayca-
na, Xəzərə sevgi də, Nizami Gəncəvi
deməşkən, "uca göylərin meh-
rabı olan eşqə sədaqət də". Hamisi
ozünəməxsusluğuya, oxunaqlı-
lığıyla səciyyəvidir.*

*Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyevin sərəncamı
ilə əfsanəvi kəşfiyyatçı Mehdi Hü-
seynzadənin 100 illik yubileyi
qeyd olunur. İstəyirik ki, ordumu-
sun şəxsi heyəti qəhrəman kimi
sevdiyi Mehdi Hüseynzadəni - Mi-
xaylonu şair kimi də tanısın, onun
Vətən sevgisini hərbi xidmətinə
poetik xeyir-dua bilsin...*

"Azərbaycan Ordusu"

Düşmənin başını bürümüş duman,
Vətəndən əlimi üzmərem bir an!
Geləcək bizimdir, yaxın bir zaman
Sevincdən, fərəhdən, gülüb, ağlaram!

Ay qız

Mən sənə aşiqəm, gəzmə aralı,
Nazlı baxışından oldum yaralı.
Bu zümrüd yamacın sənsən maralı,
Mən sənin heyranın olaydım, ay qız!

Gözlərin can alan, qaşın qaradır,
Qəlbimin çöhrəsi sənsiz yaradır,
Bir düşün zavallım, bura haradır,
Mən sənin qurbanın olaydım, ay qız!

Mənə üz verəcək yenə yüz kədər,
Çəkdiyim zəhmətlər olarsa hədər,
Yazığın geləydi mənə bir qədər,
Yanında mehmanın olaydım, ay qız!

Vəfəsiz dünyaya uyma yalandır,
Tanrı verdiyini geri alındır,
Dünyada yaxşılıq bircə qalandır,
Mən sənin qadan alaydım, ay qız!

Tərlanım

Nə müddətdir ayrı düşdüm Vətəndən,
Dözmək olmur bu hicrana, tərlanım.
Nə gedən var, nə getirən bir xəbər
Əlim çatmir heç bir yana, tərlanım.

Dan sökülb, səhər şəhər düşəndə,
Şeyda bülbülfəjan eylər gülsəndə.
Qəlbim sizlər el yadına düşəndə
Qanad çalıb, get Vətənə, tərlanım.

Saralıbdır növbəhari Gülgəzin,
Adətimdir bülbülfəjan gül gəzim.
Söyle gəlsin mənim nazlı Gülgəzim
Mən düşmüşəm bu tufana, tərlanım.
İndi şığı, qalx havaya, var yeri,
Çal qanadın buludlara, yar yeri!.
Düşərgədir mən Mehdinin dar yeri
Söyle bunu Mehribana, tərlanım.

Görən olsayıdı

Qərib bir ölkədə təkcə qalandı,
Baxıb üfəqlərə ilham alanda,
Acıqlanma məni yada salanda,
Vətəndə qoysduğum nazlı dilbəri.

Bir ördək yerişli, bir ince belli,
Tumarlar başını, sabahın yeli,
Hərdən aq sinəyə düşəndə teli,
Bir görən olsayıdı nazlı dilbəri!

Gözləri can alan, sözü məzəli,
Sanki bir laledir, görməz xəzəli,
Nə deyim, bəlkə də dünya gözəli,
Bir görən olsayıdı nazlı dilbəri!

Hərdən gözlər gəl-gəl deyərən,
Yar coşub özündən dilin yeyərən,
Bir gedib, bir baxıb gülümşəyərən,
Bir görən olsayıdı nazlı dilbəri!

Onunla olsayıdım, olmazdım xəstə,
Dili badam içi, dodağı püste,
Bari heç olmazsa qəbrimin üstə,
Bir görən olsayıdı nazlı dilbəri!

Deyiniz sevgilime

Neçin matəmlidir dağlar, dərələr,
Dəyişmiş rəngini o mənzərlər,
Həttə sürnərək kərtənkələr,
Kükşün taleyindən şikayətçidir.

O ki, o dağlarda minərdi atı,
Keçərdi çaylardan deyib bayatı,
İndisə könlünün sınmış qanadı,
İntizar əlinənən şikayətçidir.

Neçin o bağları tutubdur xəzan,
Taledir onu bu dərdə yazar?
Görüm gün görməsin yolları qazan,
Çünki dövran ondan şikayətçidir.

Mənim

Xəber alma bu dərdimi özümdən,
Qəmli yaşalar ayrılmayır gözümdən.
Nə fikrim var aydın olur sözümdən,
Aşiqvarı öz sazımı çalışıram.

Tərlan könlüm üçub qonub budağa,
Dolğun gözəl göz gəzdirir bu dağa,
Qərib yerdə tab etmirəm bu dağa,
Düşər xəyalıma o diyar mənim.

O həsretdən ömrüm indi yarıdır,
Yardan xəber alsam, məni yarıdır,
Çünki hər qız bir oğlanın yarıdır,
Öxləmiş qəlbimi nazlı yar mənim.

Gül aşiq bülbülfəjan rəngi sarıdır,
Onun məhəbbəti gülə sarıdır,
Hər görüşdə yaraların sarıdır,
Olubdur sirdəşim ahu-zar mənim.

O vəfali yarımla Qarabağlıdır,
Onun yeri çiçəklidir-bağlıdır,
Ömrü boyu sevgisinə bağlıdır,
Vəfasına çox ümidi var mənim.

Yardan ayrı qalsam ömrüm qaralar,
Kükşün xəyalımı dağ tək qaralar,
Bəxtimin səhifəsin fələk qaralar,
Çürübər ömrümü intzar mənim.